

Fərdi sahibkarların - fiziki şəxslərin fəaliyyəti haqqında rəsmi statistika hesabatı üzrə statistik proseslərin idarə olunmasının “Statistik Biznes - Prosesin Ümumi Modeli”nin milli versiyası əsasında təsviri

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
1	Tələbatların müəyyənləşdirilməsi	1-fərdi sahibkarlıq (xidmət) №-li forma (fərdi sahibkarların-fiziki şəxslərin fəaliyyəti haqqında)	Beynəlxalq metodologiya, sorğu, istifadəçilərin tələbi, əmrlər, sərəncamlar, qərarlar, təkliflər, yazılı razılaşmalar, çıxış statistik məhsullar, məlumat mənbələri, maliyyə sənədləri	BMT VN,Avrostat, MDB DSK, DSK, XSŞ	İstifadəçi tələbatlarının müəyyənləşdirilməsi
1.1	İnformasiyaya olan tələbatların müəyyənləşdirilməsi	Xidmət statistikasını üzrə yekun informasiyaya olan tələbatın müəyyənləşdirilməsi	Beynəlxalq metodologiya, sorğu, təqdimat, istifadəçilərin tələbi, əmrlər, sərəncamlar	BMT Avrostat, VN, MDB DSK, DSK və XSŞ	Hesabat, xidməti məruzə
1.1.1	Ölkənin milli prioritetləri əsasında tələblərin müəyyənləşdirilməsi	Xidmət statistikasını ilə əlaqədar ölkə rəhbərliyi və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş qərarlara baxış	Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 12.11.2012-ci il tarixli 78/9 №-li sərəncamı	İcra və nəzarət edici orqanlar (siyasi dairələr)	Tələblərin müəyyənləşdirilməsinə dair hesabat, xidməti məruzə
1.1.2	Beynəlxalq metodologiya, standart və təcrübələrin öyrənilməsi və tələbatların müəyyənləşdirilməsi	Xidmət statistikasını ilə əlaqədar beynəlxalq təcrübənin öyrənilməsi	BMT,Avrostat, MDB DSK -dan daxil olmuş sənədlər tövsiyələr, qarşılıqlı əməkdaşlıq haqqında müqavilələr	BMT VN,Avrostat, MDB DSK, DSK	Beynəlxalq metodologiyanın öyrənilməsinin nəticəsinə dair xidməti məruzə
1.1.3	Normativ hüquqi bazanın və ölkədaxili tələblərin öyrənilməsi	Xidmət statistikasını ilə əlaqədar DSK-nın sərəncam, əmr və qərarlarına baxış	Qərarlar, sərəncamlar, əmrlər, hesabatlar, təqdimatlar	ƏN, DSK,XSŞ	Normativ hüquqi bazanın öyrənilməsinin nəticələrinə dair xidməti məruzə
1.1.4	İstifadəçilərin tələbatlarına dair görüşlərin təşkili, mövcud tələbatların araşdırılması və təhlili	Xidmət statistikasını təşkili və aparılmasına dair istifadəçi məmnuniyyətinin qiymətləndirilməsi, görüşlərin təşkili	DSK-nın “Metodoloji və məlumat istifadəçiləri ilə iş planı”	DSK-nın kollegiyası,	Görüşlərə dair xidməti məruzələr, iclasların protokolları, hesabatlar
1.1.5	Müəyyən olunmuş tələbatların müzakirə üçün hazırlanması	Xidmət statistikasına dair müəyyən olunmuş tələbatın Elmi-metodoloji şurada müzakirəsi üçün məzmunun hazırlanması	Görüşlərə dair xidməti məruzələr, iclasların protokolları, hesabatlar	DSK,XSŞ	İstifadəçi tələbatlarının və ehtiyaclarının yekun siyahısı

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
1.2	Tələbatların müzakirəsi və təsdiqi	Xidmət statistikası üzrə göstəricilərin təkmilləşdirilməsi ilə əlaqədar müzakirələrin aparılması, razılaşdırılması və təsdiqi	Təkliflər və yazılı razılaşmalar	DSK, XŞŞ	İnzibati mənbələrə dair informasiyanın və tələbatın müəyyənləşdirilməsi
1.2.1	Müəyyən olunmuş tələbatlarla bağlı maraqlı tərəflərlə məsləhətləşmələrin aparılması	Respondentlər və əsas məlumat istifadəçiləri ilə yazılı və şifahi müzakirələrin təşkili	İstifadəçi tələbatlarının və ehtiyaclarının yekun siyahısı	DSK, XŞŞ	Rəsmi məktublar, görüşlərə dair xidməti məruzələr, iclasların protokolları
1.2.2	Tələbatların dəqiqləşdirilməsi	Təkliflərin və mövcud olan məlumatların müqayisəsi	İstifadəçi tələbatlarının və ehtiyaclarının yekun siyahısı, mövcud məlumatlar	DSK, XŞŞ	Tələbatların dəqiqləşdirilmiş siyahısı
1.2.3	Müəyyən olunmuş tələbatların müzakirəsi və təsdiqi	Müəyyən olunmuş tələbatların DSK-nın Elmi-metodoloji şurasına müzakirə üçün təqdim edilməsi	İstifadəçilərlə müzakirələrin yekun nəticəsi	DSK, XŞŞ	DSK-nın Elmi-metodoloji şurasının protokolu
1.3	Çıxış statistik məhsulun müəyyənləşdirilməsi	İstifadəçilərin müəyyənləşdirilmiş ehtiyaclarının təmin edilməsi üçün çıxış statistik məhsulun təyin edilməsi	Çıxış statistik məhsulların siyahısı	DSK, XŞŞ	Çıxış statistik məhsullar
1.3.1	Çıxış statistik məhsulun müəyyənləşdirilməsi	DSK-nın Elmi-metodoloji şurasının qərarına əsasən xidmət statistikası üzrə çıxış göstəricilərin müəyyənləşdirilməsi	DSK-nın Elmi-metodoloji şurasının müzakirəsinə təqdim edilmiş çıxış statistik məhsulların siyahısı	DSK, XŞŞ	DSK-nın Elmi-metodoloji şurasının protokolu, çıxış cədvəlləri
1.4	Anlayışların eyniləşdirilməsi	Anlayışların dəqiqləşdirilməsi	Qanunvericilik, beynəlxalq metodoloji sənədlər, anlayışların siyahısı	ƏN, DSK, XŞŞ	Dəqiqləşdirilmiş anlayışlar
1.4.1	Müəyyən edilmiş anlayışların ölkə qanunvericiliyi ilə uyğunluğunun uzlaşdırılması	Tələb olunan göstəricinin ölkə qanunvericiliyinə uyğunlaşdırılması	Qanunvericilik	ƏN, DSK, XŞŞ	Müəyyən edilmiş anlayışların siyahısı
1.4.2	Müəyyən edilmiş anlayışların digər sahələrdə istifadə edilən anlayışlarla uyğunluğunun müəyyənləşdirilməsi	Göstəricinin digər sahələrlə uyğunluğunun təmin edilməsi	Digər sahələrin materialları, qanunvericilik	ƏN, DSK, XŞŞ	Müəyyən edilmiş anlayışların siyahısı
1.4.3	Anlayışların beynəlxalq standartlarla uyğunluğunun təmin edilməsi	Beynəlxalq standartlara uyğunluğunun təmin olunması	Beynəlxalq göstəricilərə dair materiallar, qanunvericilik	BMT, MDB DSK Avrostat, DSK, XŞŞ	Müəyyən edilmiş anlayışların siyahısı

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
1.4.4	Müəyyən edilmiş anlayışların istifadəçilərlə müzakirəsi və dəqiqləşdirilməsi	Müəyyən edilmiş anlayışlarla bağlı istifadəçilərin məlumatlandırılması	Müəyyən edilmiş anlayışların siyahısı	DSK, XŞŞ	Görüşlərə dair xidməti məruzələr, iclasların protokolları
1.5	Məlumatların mövcudluğunun yoxlanılması	Məlumat mənbələrinin müəyyən edilməsi, inzibati və digər məlumat mənbələrinin öyrənilməsi, təkliflərin verilməsi	Çıxış statistik məhsullar, inzibati və digər məlumat mənbələri, təhlillər, qərarlar, normativ hüquqi baza	ƏN, VN, DSK, XŞŞ	Potensial məlumat mənbələrinin siyahısı, plan təkliflər
1.5.1	Məlumat mənbələrinin müəyyənləşdirilməsi	Xidmət statistikasına dair məlumat mənbələrinin öyrənilməsi	İstehsalı mümkün olan çıxış statistik məhsullar	ƏN, VN, DSK, XŞŞ	Potensial məlumat mənbələrinin (inzibati və digər) siyahısı
1.5.2	İnzibati və digər məlumat mənbələrinin təhlili	İnzibati və digər məlumat mənbələrinin öyrənilməsi və təhlili	İnzibati və digər mənbələr üzrə məlumatlar, mövcud məlumat mənbələrinin məlumatları	ƏN, VN, DSK, XŞŞ	Təhlil barədə hesabat və ya xidməti məruzə
1.5.3	Çatışmayan məlumatların əldə edilməsi üçün planın (yol xəritəsinin) hazırlanması	Planın hazırlanması	Çatışmayan məlumatların əldə edilməsi üçün mənbələr, təhlillər, qərarlar	DSK, XŞŞ	Çatışmayan məlumatların əldə edilməsi üçün plan
1.5.4	Ehtiyac olduğu halda mövcud normativ hüquqi bazaya dəyişikliklərin edilməsi üçün təkliflərin verilməsi	Qanunvericiliklə bağlı təkliflərin verilməsi	Normativ hüquqi baza və ona dəyişiklikləri şərtləndirən amillər	ƏN, DSK, XŞŞ	Dəyişikliklərə dair təkliflər
1.6	İqtisadi əsaslandırmanın hazırlanması	İş planının hazırlanması, risklərin təhlili, xərclərin, smetanın qiymətləndirilməsi	Çıxış statistik məhsullar, risklər, maliyyə sənədləri, smeta	DSK, XŞŞ	İş planı, "Risklərin təhlili və qiymətləndirilməsi" cədvəli, smeta
1.6.1	İş planının hazırlanması	İş planının hazırlanması	Çıxış statistik məhsullar, inzibati və digər mənbələrdən müəyyənləşdirilmiş toplanacaq məlumatlar	DSK, XŞŞ	İş planının layihəsi
1.6.2	Risklərin təhlili	Risklərin və imkanların qiymətləndirilməsi	Müəyyən edilmiş risklər və imkanlar	DSK, XŞŞ	"Risklərin təhlili və qiymətləndirilməsi" cədvəli
1.6.3	Xərclərin qiymətləndirilməsi	Xərclərin hesablanması və müəyyənləşdirilməsi	Maliyyə sənədləri, qərar və sərəncamlar	DSK, XŞŞ	Smetanın layihəsi
1.6.4	İş planının, risklərin qiymətləndirilməsi və smetanın tərtibi	İş planının, risklərin qiymətləndirilməsi və təklif edilən smetaya baxılması və təsdiq təqdim edilməsi	Smetanın layihəsi, maliyyə sənədlərinin siyahısı	DSK, XŞŞ	Təsdiqlənmiş smeta

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
1-ci mərhələnin yekunu. Layihələr və planlar qəbul edildi					
2	Layihələndirmə	1-fərdi sahibkarlıq (xidmət) №-li forma üzrə çəkilən cari xərclər və ödənişlərin, çıxış statistik məhsulların, dəyişən kəmiyyətlərin layihələrinin hazırlanması, toplanmanın metod və vasitələrinin müəyyənləşdirilməsi	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin və dəyişən kəmiyyətlərin siyahısı, iş planları, razılaşma məktubları, reyestr	DSK, XŞŞ	Çıxış cədvəllərinin maketi, dəyişən kəmiyyətlərin izahları, məlumatların toplanması, işlənməsi və təhlili metodologiyası
2.1	Çıxış məhsulun layihəsi	Çıxış statistik məhsulların və ya xidmətlərin layihəsinin hazırlanması	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK, XŞŞ	Çıxış cədvəllərinin maketi
2.1.1	Çıxış maketlərinin və fərdi çıxış məhsullarının layihələndirilməsi	Çıxış maketlərinin və fərdi çıxış məhsullarının hazırlanması	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK, XŞŞ	Çıxış cədvəllərinin və fərdi çıxış məhsullarının maketi
2.2	Dəyişən kəmiyyətlərin izahlarının layihəsi	Dəyişən kəmiyyətlərin izahlarının layihəsinin işlənməsi	Dəyişən kəmiyyətlərin siyahısı, reyestr məlumatları, qərarlar	DSK, XŞŞ	Dəyişən kəmiyyətlərin izahları
2.2.1	Dəyişən kəmiyyətlərin izahlarının layihələndirilməsi	Dəyişən kəmiyyətlərin izahlarının hazırlanması	Müəyyən edilmiş anlayışların siyahısı, çıxış cədvəllərinin maketi	DSK, XŞŞ	Dəyişən kəmiyyətlərin izahlarının layihəsi
2.3	Toplanma prosesinin layihəsi	Məlumatların toplanmasının daha münasib metod və vasitələrinin müəyyənləşdirilməsi	İş planları, mümkün məlumat toplama metodlarının siyahısı, istifadəçi tələbatları, razılaşma məktubları, müraciətlər	DSK, XŞŞ	Məlumatların toplanmasının layihəsi
2.3.1	Məlumatların toplanması metodlarının müəyyənləşdirilməsi	Məlumatların toplanmasının ən uyğun metodlarının müəyyənləşdirilməsi	İş planları, mümkün məlumat toplama metodlarının siyahısı	DSK, XŞŞ	Müəyyənləşdirilməmiş iş konkret məlumat toplama metodu
2.3.2	Məlumatların toplanması alətlərinin layihələndirilməsi	Xidmət statistikasına dair məlumatların toplanması alətlərinin (məlumatların daxil edilməsi proqramı, respondentlər üçün təlimlər və s.) layihələndirilməsi	İstifadəçi tələbatlarının və ehtiyaclarının yekun siyahısı, müəyyənləşdirilmiş konkret məlumat toplama metodu	DSK, XŞŞ	Məlumatların toplanması alətlərinin siyahısı
2.3.3	Məlumat toplanmasının hüquqi bazasının layihələndirilməsi	Xidmət statistikasına dair məlumatların toplanmasının hüquqi bazasının layihələndirilməsi	Razılaşma məktubları, rəsmi sənədlərin layihəsi, respondentlərə ünvanlanmış müraciətlər	ƏN, DSK, XŞŞ	Qərar və sərəncam

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
2.4	Məcmunun və seçmənin layihəsi	Statistik məcmunun müəyyənləşdirilməsi, seçmənin əsasının müəyyən edilməsi	Reyestrlər , metodologiyalar	DSK, XŞŞ, SİƏSPŞ	Statistik məcmu
2.4.1	Məcmunun layihələndirilməsi	Seçmə məcmu hüdudlarının layihələndirilməsi	Reyestr	DSK, XŞŞ, SİƏSPŞ	Seçmənin məcmu hüdudları
2.4.2	Seçmə metodologiyasının layihələndirilməsi	Seçmə metodologiyasının layihələndirilməsi	Metodologiya, təlimatlar	DSK, XŞŞ, SİƏSPŞ	Seçmənin metodologiyası
2.5	Məlumatların işlənməsi və təhlilinin layihəsi	Məlumatların işlənməsi və təhlilinin metodologiyasının hazırlanması	DSK-nın əmr və sərəncamları	DSK, XŞŞ	Statistik məlumatların işlənməsi və təhlili metodologiyası
2.5.1	Məlumatların işlənməsi üçün metodların müəyyənləşdirilməsi	Məlumatların işlənməsi və təhlili üçün metodlarının müəyyənləşdirilməsi	DSK-nın müvafiq əmr və sərəncamlardan irəli gələn məsələlər	DSK, XŞŞ	Müəyyənləşdirilmə iş metodlarının siyahısı
2.5.2	Məlumatların təhlili üçün metodların layihələndirilməsi	Məlumatların emalı və təhlili üçün metodların layihələndirilməsi	Müəyyənləşdirilmiş metodların siyahısı	DSK, XŞŞ	Məlumatların təhlilinə dair metodologiya
2.6	İstehsal sisteminin və iş axınının layihələndirilməsi	Məlumatların toplanılmasından yayılmasına qədər olan iş axını prosesinin təşkilinin müəyyənləşdirilməsi	Xidmət statistikasının iş planı, "Statistik işlər proqramı", "İstifadəçi məmnunluğu" sorğusunun nəticələri, müvafiq normativ hüquqi sənədlər	DSK, XŞŞ	İstehsal sisteminin və iş planının layihəsinin hazırlanması
2.6.1	İstifadəçi tələbatına uyğun olaraq istehsal sisteminin və iş axınının layihələndirilməsi	İstifadəçi tələbləri əsasında istehsal sisteminin və iş axınının layihəsinin hazırlanması	İstifadəçi məmnunluğu sorğusunun nəticələri, kollegiya qərarları, müvafiq əmr, sərəncam, göstəriş və ya tapşırıqlar	DSK, XŞŞ	İstehsal sisteminin və iş planının layihəsi
2.6.2	Bütün layihələndirilmiş metodoloji komponentlərin, istehsal sisteminin, iş axınının təhlili və təsdiqi	Bütün layihələndirilmiş metodoloji komponentlərin, istehsal sisteminin və iş axınının təhlili	Xidmət statistikasının iş planının və Statistik işlər proqramının layihəsi	DSK, XŞŞ	Statistik işlər proqramının təsdiqi
2-ci mərhələnin yekunu. Bütün layihələr təsdiqləndi					
3	İstehsal sisteminin yaradılması	İstehsal sisteminin işlək vəziyyətə gətirilməsi, sınaqların keçirilməsi	Alətlər (məsələ qoyuluşu, proqram təminatı), məlumatlar, reyestrlər, fəaliyyət planı, sənədləşdirilmiş proseslər	DSK, XŞŞ, İTŞ	İstehsal sistemi

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
3.1	Statistik məlumatların toplanması vasitələrinin yaradılması	Toplanma vasitələrinin yaradılması işlərinin aparılması	"Məsələ qoyuluşlarının vahid nümunəvi forması", məsələ qoyuluşu, proqram təminatı	DSK, XSS, İTŞ	Texniki şərtlər, məsələ qoyuluşu, proqram təminatı
3.1.1	Statistik məlumatların toplanma vasitələrinin yaradılması və ya aktualaşdırılması üçün texniki şərtlərin hazırlanması	Texniki şərtlərin, məsələ qoyuluşlarının hazırlanması	"Məsələ qoyuluşlarının vahid nümunəvi forması"	DSK, XSS, İTŞ	Texniki şərtlər, məsələ qoyuluşu
3.1.2	Statistik məlumatların toplanması üçün proqram təminatının yaradılması və ya aktualaşdırılması	Mövcud proqram təminatının aktualaşdırılması və ya yenisinin yaradılması	Texniki şərtlər, məsələ qoyuluşu	DSK, XSS, İTŞ	Proqram təminatı
3.1.3	Statistik məlumatların toplanması üçün hazırlanmış və ya aktualaşdırılmış proqram təminatının sınaqdan keçirilməsi	Proqram təminatının sınaqdan keçirilməsi	Proqram təminatı	DSK, XSS, İTŞ	Təhvil-təslim aktı
3.2	Prosesin komponentlərinin yaradılması və ya yaxşılaşdırılması	Prosesin komponentlərinin yaradılması və ya mövcud olanların yaxşılaşdırılması	"Məsələ qoyuluşlarının vahid nümunəvi forması", məsələ qoyuluşu, proqram təminatı	DSK, XSS, İTŞ	Texniki şərtlər, proqram təminatı, təhvil-təslim aktı
3.2.1	Məlumatların işlənməsi və təhlili komponentlərinin yaradılması və ya aktualaşdırılması üçün texniki şərtlərin hazırlanması	Texniki şərtlərin, məsələ qoyuluşlarının hazırlanması	"Məsələ qoyuluşlarının vahid nümunəvi forması"	DSK, XSS, İTŞ	Texniki şərtlər, məsələ qoyuluşu
3.2.2	Məlumatların işlənməsi və təhlili üçün proqram təminatının yaradılması və ya aktualaşdırılması	Toplanmış məlumatların işlənməsi üçün proqram təminatının hazırlanması və ya aktualaşdırılması	Texniki şərtlər və ya məsələ qoyuluşu	DSK, XSS, İTŞ	Proqram təminatı
3.2.3	Məlumatların işlənməsi və təhlili üçün yaradılmış və ya aktualaşdırılmış proqram təminatının sınaqdan keçirilməsi	Proqram təminatının sınaqdan keçirilməsi	Proqram təminatı	DSK, XSS, İTŞ	Təhvil-təslim aktı
3.3	Yayım komponentlərinin yaradılması və ya yaxşılaşdırılması	Yayım komponentlərinin yaradılması və ya yaxşılaşdırılması	"Məsələ qoyuluşlarının vahid nümunəvi forması", məsələ qoyuluşu, proqram təminatı	DSK, XSS, İTŞ	Texniki şərtlər, proqram təminatı, təhvil-təslim aktı

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
3.3.1	Yayım komponentlərinin yaradılması və ya aktualaşdırılması üçün texniki şərtlər hazırlanması	Texniki şərtlər, məsələ qoyuluşlarının hazırlanması	"Məsələ qoyuluşlarının vahid nümunəvi forması"	DSK, XSS, İTŞ	Texniki şərtlər, məsələ qoyuluşu
3.3.2	Məlumatların yayılması üçün proqram təminatının yaradılması və ya aktualaşdırılması	Toplanmış məlumatların yayılması üçün proqram təminatının hazırlanması və ya aktualaşdırılması	Texniki şərtlər və ya məsələ qoyuluşu	DSK, XSS, İTŞ	Proqram təminatı
3.3.3	Məlumatların yayılması üçün yaradılmış və ya aktualaşdırılmış proqram təminatının sınaqdan keçirilməsi	Proqram təminatının sınaqdan keçirilməsi	Proqram təminatı	DSK, XSS, İTŞ	Təhvil-təslim aktı
3.4	İş axını prosesinin formalaşdırılması	Məlumatların toplanmasından yayılmasına qədər statistik biznes-prosesdə istifadə edilən dəyişikliklərin formalaşdırılması	Metaməlumatlar, reyestrlər, məlumat bazaları, təsnifatlar	DSK, XSS, İTŞ	İş axını prosesinin formalaşdırılması
3.4.1	Yaradılmış və ya aktualaşdırılmış komponentlərin daxili informasiya sistemləri və alətlərlə uyğunlaşdırılması	Toplanma, işlənmə, təhlil və yayılma üçün mövcud olan komponentlərin daxili informasiya sistemləri və alətlərlə uyğunlaşdırılması	Metaməlumatlar, reyestrlər, məlumat bazaları, təsnifatlar	DSK, XSS, İTŞ	Aktualaşdırılmış metaməlumatlar, reyestrlər, məlumat bazaları, təsnifatlar
3.5	İstehsal sisteminin sınaqdan keçirilməsi	Toplanmış və komplektləşdirilmiş xidmətlərin və əlaqəli iş axını proseslərinin sınaqdan keçirilməsi	Məsələ qoyuluşuna uyğun hazırlanmış proqram	DSK, XSS, İTŞ	Proqramın təhvil-təslimi
3.5.1	İstehsal sisteminin yoxlanışının yerinə yetirilməsi	İstehsal sisteminin, komponentlərin icrasının və onlarla əlaqəli xidmətlərin sınaqdan keçirilməsi	Proqram təminatı	DSK, XSS	Proqram təminatı
3.5.2	İstehsal sisteminin təhvil-təslim sınağının yerinə yetirilməsi	İstehsal sisteminin qiymətləndirilməsi və qəbulu	Proqram təminatı	DSK, İTŞ	Təhvil-təslim aktı
3.6	Statistik biznes-prosesin sınaqdan keçirilməsi	Statistik biznes-prosesin pilot layihəsinin sınaqdan keçirilməsi	Sınaq və ya pilot müayinə, fəaliyyət planı	DSK, XSS	Fəaliyyət planı, qiymətləndirmə hesabatı
3.6.1	Sınaq üçün fəaliyyət planının hazırlanması	Toplanmadan yayılmaya qədər olan biznes - prosesin sınaqdan keçirilməsinə dair fəaliyyət planının hazırlanması	Daxili sınaq və ya respondentlərlə pilot müayinə	DSK, XSS	Fəaliyyət planı

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
3.6.2	Sınağın keçirilməsi və qiymətləndirilməsi	Biznes-prosesin sınağının keçirilməsi	Fəaliyyət planı	DSK, XSS	Biznes-prosesin həyata keçirilməsi və ya onun təkmilləşdirilməsi -nə dair qiymətləndirmə hesabatı
3.7	İstehsal sisteminin yaradılmasının yekunlaşdırılması	İstehsal sisteminin yaradılmasının başa çatdırılması	Sənədləşdirilmiş proseslər, tədris planı	DSK, XSS, İTŞ	İstehsal sisteminin tətbiqi, səriştəlilik
3.7.1	İstehsal sisteminin təqdimatı və sənədləşdirilməsi	İstehsal sisteminin tətbiqi, təhvil-təslim aktının hazırlanması	Sənədləşdirilmiş proseslər	DSK, XSS, İTŞ	İstehsal sisteminin tətbiqi
3.7.2	İstehsal sistemi ilə tanışlıq, kadrların məlumatlandırılması, texniki dərslərin keçirilməsi	Treninglərin keçirilməsi, hesabat formasının doldurulmasına dair göstərişin hazırlanması	Dövlətstatkomun müvafiq əmri, tədris planı	DSK, XSS, İTŞ	Yüksək bilik səviyyəsinə malik kadrların hazırlanması
3-cü mərhələnin yekunu. İstehsal sistemi yaradıldı					
4	Məlumatların toplanması	Lazım olan bütün informasiyanın toplanması	Reyestr, planlar, Statistik işlər proqramı, məlumatlar	DSK, SİƏSPŞ, ETSİM, İTŞ, XSS, Ümumi şöbə, YSO	Statistik məlumatlar
4.1	Məcmunun yaradılması və statistik vahidlərin seçilməsi	1-fərdi sahibkarlıq (xidmət) №-li forma Fərdi sahibkarların fiziki şəxslərin fəaliyyəti haqqında rəsmi statistika hesabatını təqdim edən statistik vahidlərə dair reyestrin aktualaşdırılması	Reyestr, statistik vahidlər	DSK, SİƏSPŞ, ETSİM, XSS	Aktualaşdırılmış reyestr
4.1.1	Seçmə üçün məlumat bazasının hazırlanması	Seçmə üçün zəruri məlumat bazasının hazırlanması	Reyestr	DSK, SİƏSPŞ, XSS	Statistik vahidlərin siyahısı
4.1.2	Seçmə şəbəkənin formalaşdırılması	Seçmə şəbəkənin, məcmunun formalaşdırılması	Statistik vahidlərin siyahısı	DSK, ETSİM, XSS	Statistik vahidlərin yekun siyahısı
4.1.3	Seçmənin aparılması və yekunlaşdırılması	Məlumatların toplanması və işlənməsi mərhələləri üçün lazımi informasiyanın əlavə edilməsi və seçmənin aparılması	Statistik vahidlərin yekun siyahısı	DSK, ETSİM, XSS	Yekun seçmə siyahısı
4.2	Məlumatların toplanmasına hazırlıq	Məlumatların toplanmasına hazırlıq işlərinin yekunlaşdırılması	Plan, kadrların siyahısı, tədris planı, təlimatlar, metodologiyalar, məsələ qoyuluşu	DSK, XSS və İTŞ	Plan, ixtisaslı kadrlar, proqram təminatı

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
4.2.1	Məlumatların toplanması üçün planın hazırlanması	Məlumatların toplanması üçün planın hazırlanması və öhdəliklərin müəyyən edilməsi	Plan və öhdəliklər	DSK, XŞŞ	Plan
4.2.2	Kadrların seçilməsi	Məlumatların toplanması üçün işçi heyətin müəyyən edilməsi	Kadrların siyahısı	DSK, XŞŞ	Təyin olunmuş kadrların siyahısı
4.2.3	Təlim materiallarının hazırlanması və təlimlərin keçirilməsi	Respondentlər üçün təlim materiallarının hazırlanması və təlimlərin (seminarların) keçirilməsi	Dövlətstatkomun müvafiq əmri, tədris planı	DSK, XŞŞ	Kadrların bilik səviyyəsinin artırılması
4.2.4	Məlumatların toplanması üçün maddi resursların və İT alətlərinin hazırlanması	Toplanma materialları və alətlərinin toplanma prosesinin iştirakçıları və orqanları arasında yayımlanması	Hesabat forması, təlimatlar, metodoloji sənədlər, rəsmi məktublar	DSK, XŞŞ	Yayımlanmış maddi resurslar və İT alətləri
4.2.5	Proqram vasitələrinin kompüterlərə və ya serverə yüklənməsi	1-fərdi sahibkarlıq (xidmət) №-li forma Fərdi sahibkarların fiziki şəxslərin fəaliyyəti haqqında rəsmi statistika hesabatının onlayn rejimdə toplanması üçün proqram təminatının veb sahifədə yerləşdirilməsi	Məsələ qoyuluşu	DSK, XŞŞ, İTŞ	Proqram təminatı
4.3	Məlumatların toplanması	Məlumatların toplanması, yoxlanması və qiymətləndirilməsi	Statistik işlər proqramı, ilkin məlumatlar, proqram təminatı və qiymətləndirmə metodları	DSK, XŞŞ, İTŞ, YSO	Məlumatlar, qiymətləndirmə, informasiya-texniki dəstək
4.3.1	Statistik vahidlərdən hesabatların alınması	1-fərdi sahibkarlıq (xidmət) №-li forma Fərdi sahibkarların fiziki şəxslərin fəaliyyəti haqqında rəsmi statistika hesabatı üzrə onlayn rejimdə ilkin məlumatların qəbul edilməsi	Statistik işlər proqramı, Yerli statistika orqanları üçün Statistik işlər proqramı	DSK, XŞŞ, YSO	İlkin məlumatlar
4.3.2	İlkin informasiya toplusunun hazırlanması	İlkin informasiyanın yoxlanması və informasiya toplusunun hazırlanması	İlkin məlumatlar	DSK, XŞŞ, YSO	İlkin informasiya toplusu
4.3.3	Toplanmış məlumatların yoxlanılması	Məlumatların avtomatlaşdırılmış qaydada yoxlanılması	İlkin informasiya toplusu və proqram təminatı	DSK, XŞŞ, İTŞ, YSO	Yoxlanmış məlumatlar

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
4.3.4	Toplanmış məlumatların qiymətləndirilməsi	Məlumatların qiymətləndirilməsi və texniki problemlərin həlli istiqamətində işlərin görülməsi	Məlumatlar və qiymətləndirmə metodları	DSK, XSS	Qiymətləndirmənin nəticələri
4.3.5	Məlumatların toplanmasına informasiya-texniki dəstəyin təmin edilməsi	Respondentlərə, YSO-lara metodoloji və yaxud maddi-texniki dəstəyin göstərilməsi	Metodoloji sənədlər və maddi-texniki vasitələr	DSK, XSS	Təmin edilmiş informasiya-texniki dəstək
4.4	Məlumatların toplanmasının yekunlaşdırılması	Məlumatların toplanmasının başa çatdırılması	Məlumatlar	DSK, XSS, İTŞ, Ümumi şöbə	Elektron məlumat bazası, arxiv
4.4.1	Toplanmış məlumatların müvafiq məlumat bazasına yüklənməsi və işlənməsi üçün hazırlanması	Toplanmış məlumatların işlənmə və təhlil üçün hazırlanması	Toplanmış məlumatlar	DSK, XSS, İTŞ	Elektron məlumat bazası
4.4.2	Məlumatların toplanmasında istifadə olunmuş materialların arxivləşdirilməsi	İstifadə olunmuş materialların sənədləşdirilərək arxivləşdirilməsi	Elektron məlumat bazası, istifadə olunmuş bütün materiallar	DSK, XSS, İTŞ, Ümumi şöbə	Arxivləşdirmə
4-cü mərhələnin yekunu. Məlumatlar işlənməyə hazırdır					
5	Məlumatların işlənməsi	Təsnifləşdirmə və kodlaşdırma, baxış, düzgünlüyün yoxlanılması və redaktə edilməsi	Statistik məlumatlar, reyestrlər, məsələ qoyuluşu, keyfiyyətə nəzarət cədvəlləri, program təminatı	DSK, XSS, KIEMŞ, İTŞ	Statistik məlumatlar
5.1	Məlumatların birləşdirilməsi	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
5.1.1	Müxtəlif məlumat mənbələrinin inteqrə edilməsi	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
5.2	Təsnifləşdirmə və kodlaşdırma	Giriş məlumatlarının təsnifləşdirilməsi və kodlaşdırılması	Təsnifatlar, məlumatlar	DSK, XSS, İTŞ	Təsnifləşdirilmiş məlumatlar və statistik vahidlər
5.2.1	Daxil edilən ilkin məlumatların kodlaşdırılması	Daxil edilən məlumatların təsnifatlara uyğun kodlaşdırılması	Statistik təsnifatlar, məlumatlar	DSK, XSS, İTŞ	Kodlaşdırılmış (təsnifləşdirilmiş) məlumatlar
5.2.2	Statistik vahidlərin təsnifləşdirilməsi	Giriş məlumatlarının konkret təsnifatlara, yeni siniflərə və ya qruplara təsnifləşdirilməsi	Giriş məlumatları	DSK, XSS, İTŞ	Təsnifləşdirilmiş statistik vahidlər
5.3	Məlumatlara baxış və onların düzgünlüyünün yoxlanılması	Baxış və düzgünlüyün yoxlanılması (giriş məlumatlarının yoxlanılması)	Məlumatlar, məsələ qoyuluşu, keyfiyyətə nəzarət cədvəlləri	DSK, XSS, KIEMŞ	Yoxlanılmış keyfiyyətli məlumatlar
5.3.1	Məlumatların ilkin mərhələdə yoxlanılması	Giriş məlumatlarının mexaniki yoxlanılması	Məlumatlar	DSK, XSS	Yoxlanılmış məlumatlar

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
5.3.2	Avtomatlaşdırılmış nəzarətin aparılması	Avtomatlaşdırılmış nəzarət prosedurlarının təşkili	Avtomatlaşdırılmış nəzarət üçün məsələ qoyuluşları	DSK, XSS	Avtomatlaşdırılmış nəzarət, keyfiyyətli məlumat
5.3.3	Keyfiyyətə nəzarət cədvəllərinin əldə edilməsi və təhlil olunması	1-fərdi sahibkarlıq (xidmət) №-li forma Fərdi sahibkarların fiziki şəxslərin fəaliyyəti haqqında rəsmi statistika hesabatı üzrə məlumatların düzgünlüyünün yoxlanılması	Məlumat bazası	DSK, XSS, KIEMŞ	Keyfiyyətə nəzarət cədvəlləri
5.4	Məlumatların redaktəsi və impyutasiya	Məlumatlar düzgün olmadıqda, buraxıldıqda və ya qeyri-real olduqda yeni göstəricilərin daxil edilməsi	Məsələ qoyuluşu, proqram təminatı	DSK, XSS, İTŞ	İmpyutasiya
5.4.1	İmpyutasiya (şərti hesablamə) elementlərinin təyin olunması	İmpyutasiya elementlərinin müəyyən edilməsi	Məsələ qoyuluşu	DSK, XSS, İTŞ	İmpyutasiya
5.4.2	İmpyutasiyanın (şərti hesablamənin) aparılması	İmpyutasiya prosedurunun tətbiqi	Məsələ qoyuluşu, proqram təminatı	DSK, XSS, İTŞ	İmpyutasiya
5.4.3	İmpyutasiya üzrə qeydlərin alınması, redaktəsi və qiymətləndirilməsi	İmpyutasiya əmsalının hesablanması	Proqram təminatı	DSK, EƏMSŞ	İmpyutasiya
5.5	Yeni dəyişən kəmiyyətlərin və vahidlərin formalaşdırılması	Yeni dəyişən kəmiyyətlərin və statistik məlumatların formalaşdırılması	Dəyişən kəmiyyətlər və vahidlər, məlumat bazaları	DSK, XSS, İTŞ	Dəyişən kəmiyyətlər
5.5.1	Yeni dəyişən kəmiyyətlərin və vahidlərin formalaşdırılması	Yeni dəyişənlərin və vahidlərin formalaşdırılması	Təsdiqlənmiş giriş məlumat bazaları	DSK, XSS, İTŞ	Dəyişən kəmiyyətlər və vahidlər
5.5.2	Yeni dəyişən kəmiyyətlərin və vahidlərin məlumatların emalı bazasına inteqrasiyası	Formalaşdırılmış yeni dəyişənlərin və vahidlərin məlumatların emalı bazasına inteqrasiyası	Dəyişən kəmiyyətlər və vahidlər	DSK, XSS, İTŞ	Yenilənmiş məlumat bazaları
5.6	Məlumatlar üçün çəkilərin hesablanması	Metodologiyaya uyğun olaraq çəkilərin hesablanması	Metodologiya, təlimatlar, çəkilər, məsələ qoyuluşu	DSK, XSS, İTŞ	Çəkilər, məlumat bazası
5.6.1	Çəkilərin hesablanması	Çəkilərin yaradılması və ya hesablanması	Metodologiya, təlimatlar, məsələ qoyuluşu	DSK, XSS, İTŞ	Hesablanmış çəkilər
5.6.2	Hesablanmış çəkilərin məlumatların emalı bazasına inteqrasiyası	Hesablanmış çəkilərin məlumatların emalı bazasına inteqrasiyası	Hesablanmış çəkilər	DSK, XSS, İTŞ	Yenilənmiş məlumat bazası
5.7	Aqreqasiya olunmuş göstəricilərin hesablanması	Aqreqasiya olunmuş göstəricilərin hesablanması	İkin məlumat bazası, hesablanmış çəkilər	DSK, XSS, İTŞ	Aqreqasiya olunmuş göstəricilər

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
5.7.1	Aqreqasiya elementlərinin əldə edilməsi və ya hesablanması	Aqreqasiya elementlərinin əldə edilərək toplanması	İlkin məlumat bazası, hesablanmış çəkilər, məsələ qoyuluşu	DSK, XSS, İTŞ	Aqreqasiya olunmuş göstəricilər
5.8	Yekun məlumat fayllarının formalaşdırılması	Yekun məlumat fayllarının formalaşdırılması	Məlumatlar	DSK, XSS	Yekun məlumatlar
5.8.1	İşlənmiş məlumat fayllarının təhlil üçün hazırlanması	İşlənmiş məlumat fayllarının təhlil üçün hazırlanması	Məlumatlar	DSK, XSS	Yekun məlumatlar
5.8.2	İşlənmiş məlumat fayllarının arxivləşdirilməsi	İşlənmiş məlumat fayllarının arxivləşdirilməsi	Yekun məlumatlar	DSK, XSS	Arxivləşdirilmiş məlumatlar
5-ci mərhələnin yekunu. Məlumatlar təhlil üçün hazırdır					
6	Məlumatların təhlili	Nəticələrin hazırlanması, keyfiyyətin yoxlanılması, nəticələrin izahı, yekun nəticələrinin formalaşdırılması	Statistik məlumatlar, qiymətləndirmə, metodoloji sənədlər, yayım məhsulları	DSK, XSS, İİƏŞ,	Yekun məlumatlar, uyğunsuzluqlar, qiymətləndirmə və təhlilin nəticələri
6.1	İlkin nəticələrin hazırlanması	İlkin nəticələrin 1-fərdi sahibkarlıq (xidmət) №-li forma Fərdi sahibkarların fiziki şəxslərin fəaliyyəti haqqında rəsmi statistika hesabatı forması əsasında hazırlanması	Əldə olunmuş məlumatlar, çıxış cədvəlləri	DSK, XSS	Çıxış cədvəlləri, dinamika sıraları
6.1.1	İlkin nəticələrin əldə edilməsi	Çıxış məlumatlarının hazırlanması və ya yenilənməsi	Əldə olunmuş məlumatlar	DSK, XSS	Çıxış cədvəlləri, dinamika sıraları
6.1.2	İlkin nəticələrdə mövsümi düzəlişlərin aparılması	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
6.2	Nəticələrin yoxlanılması	Nəticələrin yoxlanılması	Əldə olunmuş məlumatlar, çıxış məlumatları, məlumat mənbələri	DSK, XSS	Yekun məlumatlar, uyğunsuzluqlar
6.2.1	Uyğunsuzluq və ya xətalərin müəyyən edilməsi	Məlumatların təkrar yoxlanılması	Toplanılan məlumatlar	DSK, XSS	Hesabatı səhvlərlə təqdim edən statistik vahidlər, uyğunsuzluqlara dair qeydlər
6.2.2	İlkin çıxış nəticələri ilə əvvəlki dövrlərin nəticələri arasında uyğunluğun yoxlanılması	İlkin çıxış məlumatlarının əvvəlki dövrlərin müvafiq məlumatları ilə müqayisə edilməsi	İlkin çıxış məlumatları və əvvəlki dövrlərin çıxış məlumatları	DSK, XSS	Müəyyən edilmiş uyğunsuzluqlara dair qeydlər
6.2.3	Domenlərarası uyğunluq üçün ilkin çıxış nəticələrinin təhlili	İlkin çıxış məlumatlarının digər statistik domenlərin istehsal etdikləri oxşar çıxış məlumatları ilə müqayisə edilməsi	İlkin çıxış məlumatları və digər statistik domenlərin müvafiq məlumatları	DSK, XSS	Müəyyən edilmiş uyğunsuzluqlara dair qeydlər

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
6.2.4	Nəticələrin redaktə edilməsi	Çıxış məlumatlarının makro redaktə edilməsi	Məlumatlar	DSK, XSS	Yekun məlumatlar
6.3	Nəticələrin izahı	Çıxış məlumatların əsasında tam izahların hazırlanması	Çıxış məlumatları, qiymətləndirmə	DSK, XSS	Qiymətləndirmə və təhlil
6.3.1	Çıxış məlumatlarına baxış və qiymətləndirilmənin aparılması	Qiymətləndirilmənin aparılması	Çıxış məlumatları	DSK, XSS	Qiymətləndirilmənin nəticələri
6.3.2	Müxtəlif vasitələrdən istifadə etməklə çıxış nəticələrin təhlili və izahı	Çıxış nəticələrin təhlili və izahı (cədvəllər, qrafiklər, və s.)	Qiymətləndirilmənin nəticələri	DSK, XSS	Təhlilin nəticələri (cədvəllər və qrafiklər)
6.4	Məxfiliyin qorunmasına nəzarət	İlkin məlumatların məxfi saxlanması	Metodoloji sənədlər, çıxış məlumatları	DSK, XSS	Çıxış məlumatları
6.4.1	Məxfilik nəzarəti tətbiq ediləcək çıxış nəticələrinin müəyyənəşdirilməsi	Daxili qaydalar əsasında məxfilik nəzarətinin obyektinə hesab edilən nəticələrin eyniləşdirilməsi	DSK-nın məxfi statistik məlumatların qorunması sahəsində siyasəti, "Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?" təlimatı	DSK, XSS	Məxfilik nəzarəti tətbiq ediləcək çıxış məlumatları
6.4.2	Məxfilik nəzarətinin tətbiq edilməsi və çıxış nəticələrinin aktualaşdırılması	Məxfilik nəzarətinin tətbiq edilməsi və çıxış nəticələrinin aktualaşdırılması	Məxfilik nəzarəti tətbiq ediləcək çıxış məlumatları	DSK, XSS	Məxfiliyi təmin edilmiş çıxış məlumatları
6.5	Nəticələrin yekun formalaşdırılması	Yekun nəticənin hazırlanması	Çıxış məlumatları, yayım məhsulları	DSK, XSS, Ümumi şöbə	İstifadəçilər üçün yekun nəticələr, arxivləşdirilmiş məlumatlar
6.5.1	Təhlil edilmiş çıxış nəticələrinin yayım üçün yekunlaşdırılması	Köməkçi məlumatların hazırlanması və müvafiq struktur bölmələrin əməkdaşları ilə müzakirələrin aparılması	Təhlil edilmiş çıxış məlumatları	DSK, XSS	Yayım məhsulları
6.5.2	Təhlil edilmiş çıxış nəticələrinin yayım üçün təsdiqi	Yekun çıxış məlumatlarının yayım prosesindən əvvəl baxış və təsdiq üçün hazırlanması	Yayım məhsulları	DSK, XSS	Təsdiq edilmiş yayım məhsulları
6.5.3	Təhlil edilmiş çıxış nəticələrinin arxivləşdirilməsi	Təhlil edilmiş bütün çıxış məlumatları və müvafiq sənədlərin arxivləşdirilməsi	Təsdiq edilmiş yayım məhsulları	DSK, XSS, Ümumi şöbə	Arxivləşdirilmiş məlumatlar
6-cı mərhələnin yekunu. Təhlilin nəticələri yayılmaya hazırdır					
7	Məlumatların yayılması	Xidmət statistikasına dair göstəricilərin yayılması	Statistik nəşrlərin kataloqu, məcmuələrin və statistik məlumatların	DSK, XSS, İTŞ, İİƏŞ, BƏŞ, Ümumi şöbə	Statistik məlumatlar, metaməlumatlar, yayım məhsulları, protokollar,

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
			buraxılış təqvimi, yekun məlumatlar, yayım məhsulları, onlayn sorğular		təşviqat materialları
7.1	Çıxış məlumatları sisteminin yeniləşdirilməsi	Xidmət statistikasına dair göstəricilərin aktuallaşdırılması	Statistik məlumatların buraxılış təqvimi, statistik məlumatlar, məlumatlar	DSK, XŞŞ, İTŞ	Statistik məlumatlar, məlumatlar
7.1.1	Məlumatların və məlumatların məlumat bazasına yüklənməsinə hazırlıq işlərinin görülməsi	Yekun məlumatların və məlumatların məlumat bazasına yüklənməsinə hazırlıq işləri	Statistik məlumatların buraxılış təqvimi, statistik məlumatlar, məlumatlar	DSK, XŞŞ	Hazırlanmış statistik məlumatlar və məlumatlar
7.1.2	Məlumatların və məlumatların məlumat bazasına yüklənməsi	Yekun məlumatların və onlarla əlaqəli məlumatların onlayn yayımı üçün məlumat bazasına yüklənməsi	Hazırlanmış statistik məlumatlar və məlumatlar	DSK, XŞŞ, İTŞ	Məlumat bazasına daxil edilmiş statistik məlumatlar və məlumatlar
7.1.3	Məlumatların müvafiq məlumatlarla əlaqəsinin təmin edilməsi	Yekun məlumatların müvafiq məlumatlarla əlaqəsinin təmin edilməsi	Statistik məlumatlar və məlumatlar	DSK, İTŞ	Əlaqələndirilmiş statistik məlumatlar və məlumatlar
7.2	Yayım məhsullarının istehsalı	Xidmət statistikasına dair göstəricilərin istehsalı	Statistik nəşrlərin kataloqu, məcmuələrin buraxılış təqvimi, yekun məlumatlar, yayım məhsulları	DSK, XŞŞ	Buraxılış üçün təsdiqlənmiş yayım məhsulları
7.2.1	Yayım məhsullarının hazırlanması	Statistik məhsulun komponentlərinin hazırlanması və yayım üçün istehsalı	Yekun məlumatlar	DSK, XŞŞ	Yayım məhsulları
7.2.2	Press-revizlərin və təhlili məruzələrin hazırlanması	Xidmət statistikasına dair göstəriciləri xarakterizə edən press-revizlərin və təhlili məruzələrin hazırlanması	1-fərdi sahibkarlıq (xidmət) №-li forma Fərdi sahibkarların fiziki şəxslərin fəaliyyəti haqqında rəsmi statistika hesabatının yekun məlumatları	DSK, XŞŞ	Press - revizlər və təhlili məruzələr
7.2.3	İstehsal edilmiş yayım məhsullarının redaktəsi və tərcüməsi	Yayım məhsullarının redaktəsi və tərcümə edilməsi	Yayım məhsulları	DSK, XŞŞ, BƏŞ	Redaktə və tərcümə edilmiş yayım məhsulları
7.2.4	İstehsal edilmiş yayım məhsullarının buraxılış üçün təsdiqi	Yayım məhsullarının buraxılış üçün təsdiqi	Buraxılış üçün hazırlanmış yayım məhsulları	DSK, XŞŞ	Buraxılış üçün təsdiqlənmiş yayım məhsulları
7.2.5	Məcmuə və digər nəşrlərin istehsalı	Statistik məcmuənin hazırlanması	Statistik nəşrlərin kataloqu, məcmuələrin buraxılış təqvimi	DSK, XŞŞ	"Azərbaycanda ödənişli xidmətlər" adlı statistik məcmuənin hazırlanması

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
7.3	Yayım məhsullarının buraxılışının idarə edilməsi	Xidmət statistikasına dair göstəricilərin buraxılışının idarə edilməsi	Yayım məhsullarının buraxılışının idarə edilməsi üzrə sənədlər	DSK, XSS, İİƏŞ, Ümumi şöbə	İstifadəçiləri xəbərdar etmək, Arxivləşdirmə
7.3.1	Yayım məhsullarının buraxılışının idarə edilməsi	Yayım məhsullarının buraxılışlarının idarə edilməsi	DSK-nın təhlil üzrə iş planı, statistik nəşrlərin kataloqu, məcmuələrin və statistik məlumatların buraxılış təqvim, nəşrlərin yayım reyestri	DSK, XSS, İİƏŞ	İstifadəçilərin xəbərdar edilməsi
7.3.2	Yayım məhsullarının arxivləşdirilməsi	İstehsal edilmiş və yayım məhsullarının arxivləşdirilməsi	Yayım məhsulları	DSK, XSS, Ümumi şöbə	Arxivləşdirmə
7.4	Yayım məhsullarının təşviqi	Yayım məhsullarının fəal təşviqi	İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə onlayn sorğu, istifadəçilərlə görüşlərə dair xidməti məruzələr, iclasların protokolları, hesabatlar	DSK, XSS, İİƏŞ	Protokollar, hesabatlar, mətbuat konfransları, təşviqat materialları
7.4.1	Yayım məhsulunun istifadəsinin qiymətləndirilməsi	İstifadəçi məmnunluğunun qiymətləndirilməsi	İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə onlayn sorğunun nəticələri	DSK, XSS, İİƏŞ	İstifadəçilərlə görüşlərə dair xidməti məruzələr, iclasların protokolları, onlayn sorğunun nəticələrinə dair hesabat
7.4.2	Yayım məhsullarının müxtəlif vasitələrdən istifadə etməklə təşviqi	İstifadəçilərin ehtiyaclarına əsaslanmaqla təşviqatların aparılması, istifadəçi məmnunluğunun təhlili	İstifadəçilərlə görüşlərə dair xidməti məruzələr, iclasların protokolları, hesabatlar	DSK, XSS	Mətbuat konfransları, təşviqat materialları
7.5	İstifadəçi sorğularının idarə edilməsi	Xidmət statistikasına üzrə daxil olan sorğuların cavablandırılması	Komitənin sədri və ya sədrin müavinlərinin tapşırığı	DSK, XSS	Sorğuların cavablandırılması
7.5.1	İstifadəçi sorğularının qeydiyyatı və cavablandırılması	İstifadəçi sorğularının baxılması və cavablandırılması	Rəhbərliyin tapşırığı, daxil olan və göndərilən sənədlər və onların qeydiyyatı kitabları, elektron kargüzarlıq sistemi	DSK, XSS	Sənədlərin qeydiyyatı

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
7-ci mərhələnin yekunu. Statistik məlumatlar yayımlandı					
8	Qiymətləndirmə	1-fərdi sahibkarlıq (xidmət) №-li forma Fərdi sahibkarların - fiziki şəxslərin fəaliyyəti haqqında rəsmi statistika hesabatının aparılmasına çəkilən cari xərclər və ödənişlər üzrə statistik prosesin qiymətləndirilməsi	Qiymətləndirməyə dair materiallar, akt və hesabatlar, KİS-ə dair sənədlər	DSK, XSS, KİEMŞ	Akt və hesabatlar, təhlil və plan
8.1	Qiymətləndirmə üçün məlumatların toplanması	1-fərdi sahibkarlıq (xidmət) №-li forma Fərdi sahibkarların - fiziki şəxslərin fəaliyyəti haqqında rəsmi statistika hesabatının aparılmasına çəkilən cari xərclər və ödənişlər üzrə statistik prosesə dair məlumatların toplanması	Hesabatlar və KİS-ə dair sənədlər	DSK, XSS, KİEMŞ	Toplanmış materiallar
8.1.1	Əvvəlki altproseslərdə qiymətləndirmə ilə bağlı materialların toplanması	Qiymətləndirmə ilə bağlı materialların toplanması və qiymətləndirməyə hazırlıq işləri	1-fərdi sahibkarlıq (xidmət) №-li forma Fərdi sahibkarların fiziki şəxslərin fəaliyyəti haqqında rəsmi statistika hesabatının aparılmasına çəkilən cari xərclər və ödənişlər üzrə statistik prosesin əvvəlki mərhələləri üzrə nəticələrlə bağlı hesabatlar və ya KİS-ə dair sənədlər	DSK, XSS, KİEMŞ	Toplanmış materiallar
8.2	Qiymətləndirmənin aparılması	1-fərdi sahibkarlıq (xidmət) №-li forma Fərdi sahibkarların - fiziki şəxslərin fəaliyyəti haqqında rəsmi statistika hesabatının aparılmasına çəkilən cari xərclər və ödənişlər üzrə statistik prosesə dair qiymətləndirmənin aparılması	Toplanmış materiallar, KİS-ə dair sənədlər	DSK, XSS, KİEMŞ	Akt və hesabatlar
8.2.1	İstehsal prosesinin qiymətləndirməsinin aparılması	1-fərdi sahibkarlıq (xidmət) №-li forma Fərdi sahibkarların - fiziki şəxslərin	Keyfiyyət məruzələri, DESAP, şöbə üzrə proseslərin idarə	DSK, XSS, KİEMŞ	KİS-in daxili auditlərinin nəticələri üzrə "Uyğunsuzluqlar

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
		fəaliyyəti haqqında rəsmi statistika hesabatının aparılmasına çəkilən cari xərclər və ödənişlər üzrə statistik istehsal prosesinin təhlili və qiymətləndirməsi	olunması standartları və prosesin xəritəsi, KİS SP-lər, KİS KV		a dair akt", Auditin nəticələrinə dair hesabat
8.3	Fəaliyyət planının razılaşdırılması	1-fərdi sahibkarlıq (xidmət) №-li forma Fərdi sahibkarların - fiziki şəxslərin fəaliyyəti haqqında rəsmi statistika hesabatının aparılmasına çəkilən cari xərclər və ödənişlər üzrə statistik prosesə dair razılaşdırılmış fəaliyyət planının hazırlanması	Akt və hesabatlar	DSK, XSŞ, KİEMŞ	Təhlil və plan
8.3.1	Fəaliyyətin təkmilləşdirilməsi üçün tövsiyələrin verilməsi	1-fərdi sahibkarlıq (xidmət) №-li forma Fərdi sahibkarların fiziki şəxslərin fəaliyyəti haqqında rəsmi statistika hesabatının aparılmasına çəkilən cari xərclər və ödənişlər üzrə statistik prosesə dair fəaliyyət planına salınacaq tövsiyələrin toplanması	KİS-in daxili auditlərinin nəticələri üzrə "Uyğunsulzuqlara dair akt", Auditin nəticələrinə dair hesabat, Yoxlama və nəzarət auditinin nəticələrinə dair hesabat	DSK, XSŞ, KİEMŞ	Rəhbərlik tərəfindən təhlil, KİS-in illik fəaliyyət planı

BMT	Birləşmiş Millətlər Təşkilatı
Avrostat	Avropa İttifaqının Statistika Bürosu
MDB DSK	Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Statistika Komitəsi
ƏN	Ədliyyə Nazirliyi
VN	Vergilər Nazirliyi
DSK	Dövlət Statistika Komitəsi
XSŞ	Xidmət statistikasına şöbəsi
KİEMŞ	Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi
SIƏSPŞ	Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsi
İİƏŞ	İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
İTŞ	İnformasiya texnologiyaları şöbəsi
YSO	Yerli statistika orqanları
ETSİM	Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi
KİS	Keyfiyyətin idarə edilməsi sistemi

